



Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin
müəllimi

... (əvvəli ötən nömrələrdə)

Dəstan VII-XIII əsrlər dövrünə aid Oğuz-Səlcuq tayfa birliklərinin (İç və Dış Oğuz dövləti) səviyyəsində, müasir Bütöv Azərbaycan timsalında milli-ethnogenezinin, mənəvi-sakral ruhsallığının, maddi, yazılı və şifahi irs mənbələrinin... tarixi-ethnografik, ictimai-siyasi salnaməsi olmaqla yanaşı, həm də coğrafi-ekoloji ensiklopedik (elmi-nəzəri) məlumatlar zənginliyi ilə də fərqlənir. ÜmumTürk eposunun qıymətli cəhəti odur ki, epiq təsvirlərin tabii-yurd məkanları müasir coğrafi sarhadlarda eynilikləşmişdir, Təbiat-Cəmiyyət münasibətlərində fəlsəfi məzmuna, etimoloji məna zənginliyinə geniş yer verili...

"Basatin Təpəgözü öldürdüyü boy"da cərəyan edən tarixi-coğrafi hadisələrin məkan-mövqə hüdudları bərəda bilgiler epik təsvir və ədəbi-bədii nezərnəqəlində Dədə Qorqudun, İç və Dış Oğuz elatının dialekti-şəfa, dil zənginliyindən məlum olur. Dastanda (boyalarla) qeyd edilən coğrafi yer adları mehz lansaq-relief formalarının morfogenetik təzahürlərinə Oğuz dilində verilmiş topominların toplusudur, eləcə də Qərbi Azərbaycan timsalında.

Bu xüsusda və bu boyda Təpəgözün sıqındığı Salaxana qayasının (otoponimini kökü "sal" ("çılpaq, yalçın, hündür" mənasında) sözündə yaranıb) etnomorfoloji-toponim mənəsi- "sal qaya parçası olan yer", "sal qayalıqlar yeri"... anlamadır ki, oxşar orografiq yer adları Qərbi Azərbaycanda və digər bölgələrimizdə geniş yayılmışdır.

Qərbi Zəngəzur mahalında, Qarakilsə nahiyyəsində Saldaş dağlıq, yalçın, çılpaq qayalarlardan ibarətdir. Hemin dağın etəyindəki Saldaşlı kəndinin ehalisi 1904-1906-ci illərdə hay-daşnak quldurlarının basğını nəticəsində qovulmuş, kənd dağidlmış və yeur üzündən silinmişdir.

Sal qayalar arasından çıxan bulaq etrafında yurd-yuva quran Oğuz tayfları həmin ocağı Saldıbulaq ("sal qayadan çıxan bulaq" yozumunda) kəndi adlandırıb, Ü(i)müəzzzin nahiyyəsində.

Ağrıdağ vadisində, Araz çayının sol hissəsində, Arpaçay hövzəsindəki qədim Türk-Müsəlman tərkəmə elatının qış düşərgələrindən biri-

Saldıbulq ("sal daşlar, qayalar arasında axan sel, daşçın" mənasında) qışlaşğı olub.

Zəngəzur dağlıq silsiləsində Salvari zirvesi (3161 m) oroqrafik struktur ve hündür relify forması ki mi morfo-etimoloji baxımdan tabii şəraitinə uyğundur-silsilənin "qaya çıxıntısının arkası", "qayalığın ardi" (xüsusilə zirvenin gəney yamacı sərt qayalıqdır) mənasını verir. Bu

nahiyyəsində Bayandır kəndi Qarağ vulkanik yaylasının qərb hissəsindəki 2740 m yüksəlkündən başlayan Bayandır çayının (uzunluğu 25 km-e qədər) səsən sol sahilində yerləşir, bu çay Hekeri çayının sağ qolu olan Əhməddli çayına qovuşur. Laçın rayonu ərazisində Ağoglan və Malibey kəndləri yaxınlığında. Bayandır çayı ilə yanaşı Xəzinevər çayı (eyni adlı kənddən keçir) da bir höv-

rəl və Gümru mahalları-nahiyyələrinin Türkiye Cumhuriyyətinin İqdir və Qars vilayətləri ilə həmsərhəd hissələrini ehtəsi edir, əski Oğuz Türklerinin mehsuldar, münbit torpaqlarını, ehalisi sıx olan yaşayış mətaqələrini tutmaqla, beynəlxalq ticaret yolu və strateji ehemiyətli nəqliyyat dəhlizli rolunu oynamışdır. Məhz bu bölgədə Sürmeli nahiyyəsindəki (İqdir vilay-

"Uşun Qoca oğlu Səyrək boyu"nda naqıl edilir ki, Oğuz bəylərindən olan Uşun beynin iki oğlu vər-di-böyük oğlu-Öyrek idi, kiçiyi Səyrək. Dastan dili ilə deyilir ki, meclislerin birində Tərsuzamış adlı igitin tekidi ilə Öyrek qılıncının və bileyin gücünü göstərmək qərarına gelmiş və özü kimi dəliqanlı Oğuz igitləri ilə Şö(i)rəl düzündən Göyəcə gölündək bir ərazidə qılınc çalmış,

"Kitabi-Dədə Qorqud dastanı"nda Qərbi Azərbaycan təbiətinin təsviri

"Basatin Təpəgözü öldürdüyü boy"un (VIII), "Bəkil oğlu İmranın boyu" (IX) və "Uşun Qoca oğlu Səyrək boyu" (X) hekayətində

zirvə Naxçıvan bölgəsinin Şahbuz nahiyyəsi ilə sərhəddir və Dağdağan aşırımindan (2858 m) 2 km cənub-dadır.

Qeyd etmək lazımdır ki, "Saldaş" toponimi ilə fonetik-leysik oxşarlıq təşkil eden "Qayalı" yer adlarının eksriyyəti (Qərbi Azərbaycanın Ağrıdağ hövzəsində (Qars vilayəti ilə həmsərhəd hissədə) Qayaqlıq, Qayaxaraba, Sürmeli nahiyyəsində Qayalı və Dəreçik nahiyyəsində, Zəngi çayının mənbə hövzəsində Qayqocalı kəndləri) Oğuz-Səlcuq mənşəli Kayı/Qayı tayflarına mənsub antro-ethnopenomislərdir.

Təsadüfi deyil ki, Kayı/Qayı tayflarının Alp-igidlərinin ekşər adları (Qorqud, Tural, Basat...) Dastan qəhrəmanlarının ismindən götürülmüşdür.

VIII boyun hekayətində Basatla Təpəgöz arasındaki sorğu-sual aşağıdakı kimi sorulanlar və cavabları:

...Böyük bayraq götürən xanınız kimdir döyüş günü öndə?

...İgid, əgər igidlərən ad gizletsə, eyibdir...

Olduğu yer, yurdum mənim Güntortacıdır!

Böyük bayraq götürən xanımız Bayandır xan,

Döyüş günü öndə gedən qəhrəmanımız Salur Qazan,


Eləcə de Boyun sonunda Dədə Qorqudun dilindən səslərin:

-Qara Dağ yətəndə sən, keçid versin!

Aşağı-daşçın sular keçən, keçid versin!

Göründüyü kimi, hadisələrin cərəyan etdiyi coğrafi məkanı Oğuz tayfa birliliyinin önderləri də aqş-aydın bildirir, ister "Bayandır" etno-antrōponimi, isterse "Günortac" və "Qara Dağ" otoponimləri, isterse da Zəngi, Apraçay, Vedi və Oxçuçay çayları hövzələrini tutan Zəngi-basarın, Vedibasarın, Zəngəzurun selli-daşçını çaylarını beriltiləyen hidrotoponimlər olsun, bu adlar Qərbi Azərbaycan coğrafiyası üçün səciyyəvidir, geniş yayılan topominlərdir.

Qərbi Zəngəzur mahalında Gorus



zəya mənsubdur.

Şö(i)rəl mahalında, Ağrıdağ vadisində qədim Bayandır kəndi isə 1918-ci ildə hay-daşnak quldurları tərəfindən dağdırılmışdır.

Gün Qobu kəndi (Günəş şüaları şərq-qərb istiqamətində uzanan qobu, yərğan landschaft-relief formalarını yalnız orta hissəsini daha çox işlədir, işçiləndirir) Gümru qəzasında XV-XVI əsrlərdə salınıb, 60-a qədər ev olub, amma XIX əsrin sonu, XX əsrin əvvəllerində hay-daşnak silahlıları tərəfindən məhv edilmişdir.

Qaradağ, Qaradağlı, Qaraqala, Qaraqaya...kimi toponimlər ("relyefin ən hündür yeri" mənasında) nəinki Qərbi Azərbaycanda, eləcə de digər bölgələrdə de geniş yayılmışdır.

"Bəkil oğlu İmranın boyu"nda, 114-115-ci sehifələrdə Bayandır xanın məclisindən qaydan Oğuz oba-başçısı Bəkil bəyin fikri, qüssəli olması Ağ üzü xanımının gözündən qaçmır, sorumlu olur ömür-gün yol-dəndən:

-Ala gözlü igidlərini yanına saldın, Ağribeldən, Ala Dağdan gecə aşdin...

Amma, Dastanda Ağribel yüksəkliyi, (Ağrı dağ) dağ texniki səhər olaraq "Arqubel" kimi qeyd edilib...

Böyük Ağrıdağ (5137 m) və Kiçik Ağrıdağ (3896 m) zirveləri, Ağrıdağ vadisi-Arazboyu düzənləyi... Qərbi Azərbaycanın Ağbaba, Şö-

eti ilə qonşuluqda) subalp və alp əmənliklərindən biri Ağrı yaylağı güllü-çiçəklı örtüyü ilə göz oxşayır, tərəkəmə ocağı kimi qədim yurd yeridir.

Kitabın ümumi ruhuna rəğmən "Bəkil oğlu İmranın boyu"nda da "Qaraca", "Qarayalı", "Qaragüne", "Qaraciq"... antro və orotoponimlərə geniş yer verilmişdir. Bütöv Azərbaycan tarixi-coğrafiyası timsalında eyni mənşəli və oxşar yer adlarının yayılması Qərbi Azərbaycan hüdudlarında daha çoxdur.

Nümunələrə, yəni, milli və etnomorfoloji toponimlərə diqqət yetirək.

İravan xanlığı ərazisində Qaracəpə kəndi, Şö(i)rəl mahalında Qaracığışlağı, Qırxbulaq, Dəreçik və Ü(l)müəzzzin nahiyyələrində Qaracalar kəndləri... Türk tayfa birlüklerinin nəşil-şəcəre soyunu adında yaşaydan topominlər. Ü(l)müəzzzin nahiyyəsindəki Qaraca xarabaliği kəndinə 1830-cu ildə Osmanlı Türkisindən köçürülen hay sürüsü 1918-ci ildə yerli əhalini qovsa da, bu yaşayış məntəqəsi 1930-cu illərdə yox olmuşdur.

Qeyd etmək lazımdır ki, Qarabağ bölgəsində XIX əsrde "Qaracalar" antroponimlərin yaranmasına səbəb həmin elatın böyük köçünün nəticəsi olmuşdur.

Gümru qəzasında isə Qara Çoban çayı Şərur nahiyyəsindəki Qara Çoban çayı (Şərur nahiyyəsindəki Qara Çoban çayı) əsaslıdır, Laçın rayonu, Ağoglan kəndini - "Tsitsernavak", Malibey kəndini - "Mellikəşen"... adlandırır.

gərdən-qurşaq tutmuş, amma sonda Qara Təkər kafirlərinə esir düşərək Əlinç qəlasında zindana salınmışdır...

Şö(i)rəl mahalı Kitabda səhv olaraq "Şiroküz" kimi qələmə alınıb...

1996-ci ildə nəşr edilən "İravan əyalətinin icmə dəftəri"nda və Leningrad (indiki Sankt-Peterburg) şəhərində 1961-ci ildə M.I.Artemonovun işq üzü görən "Xəzərlərin tarixi" (rus dilində) kitabında qeyd edilib ki, İravan xanlığı ərazisindəki Sürmeli qəzasında (Arazboyu vadisi) Öyrek kəndi 1728-ci ildən məlum olmuşdur.

Haşıye. Rus-sovet arxeoloqu və tarixçisi, tarix elmləri doktoru, professor M.I.Artemonov (1898-1972) tədqiqatları Skiflərin və Xəzərlərin öyrənilməsində həsr edilib, İravan xanlığı ərazisindəki Sürmeli qəzasında (Arazboyu vadisi) Öyrek kəndi 1728-ci ildən məlum olmuşdur.

Həsiyə. Rus-sovet arxeoloqu və

tarixçisi, tarix elmləri doktoru, professor M.I.Artemonov (1898-1972) tədqiqatları Skiflərin və Xəzərlərin öyrənilməsində həsr edilib, Rusiyada "Xəzərşunaslıq məktəbi"nin yaradıcısıdır, onun tələbələri sırasında məşhur türkoloq-alim, yazıçı-tarixçi L.N.Qumilyovun (1912-1992) adı xüsusile çəkilir. M.I.Artemonov 1951-1964-cü illərdə Leninqrad şəhərində Dövlət Ermitajının direktoru olmuşdur.

"Tərsuzamış" antroponiminin kökündə yazılın "ter", "tersa", "ter-na"... sözleri ilə başlayan etno, oro və hidronimlərin mənşəyi "yüksek dağ çıçəklərinin şəhine" və ya Xəzərlərin Tərə/Təma tayfasının adına uyğunluğunu şübhə doğurmur. Çünkü, Ş(i)rəl mahalında Tərgül kəndi (başqa adı Dövlətyardır), Sürmeli nahiyyəsində Təri yaylağı ("yüksek dağ öürü" anlamında), Dilican vadisində Tərsəçay (eyni adlı qışlağın yatağından axır) çayının etimoloji məna yükündə oxşarlıqlar aydın görünür.

(ardı var)

R.S. Şərqi Zəngəzur iqtisadi rayonunda Qubadlı nahiyyəsində da Çərəli kənd İƏD tərkibində Saldaş, eləcə də Qayalı, Bərdə rayonunda da Qayalı kəndləri vardır.

R.S.S. Qarakilsə nahiyyəsinin Bayandur kəndini 1959-cu ildən hay kilsəsi- "Vaqtur", Laçın rayonu, Ağoglan kəndini - "Tsitsernavak", Malibey kəndini - "Mellikəşen"... adlandırır.